

**Orxan ARAS**

# Günahı bölgən şair

Şeyx Sədi "Gülüstan"da Yaqub peyğəmberlə bağlı bir səhbəti belə qələmə alır: Yusifini itirən Yaqub peyğəmberə bəzi adamlar golər: "Son Misirdən Yusifin qoxusunu duydunda, yuxarıdan quyudan onun səsini niyə duymadın?" - deye sual edərlər. Yaqub: "Bizim halımız şimşək kimidir, bir görünür, bir görünməz", - deye cavab verar.

Bu hekayəni oxuduğumda Şeyx Nizamini "şairlər peyğəmber kimidilər" sözü ağlıma gəlməmişdi. Gerçəkdən də şairlər bəzən "hər elmdən hali" olur, bəzən də yanıbaşlaşdırıcı felakəti belə görəməzler.

Musa Yaqub zamanımızdan adətən şimşək kimi gölib keçdi. Bir göründü, bir görünmüdi. Həm xalqı içindəydi, həm xalqdan qaçmışdı. J.P.Sartr gerçek ziyanının zamanın şahidi olduğunu söylər. Musa Yaqub zamanına şahidlilik edən səssiz bir axar su kimiydi. O, xalqının bütün röngötünü üzündə, gözlərində, sözlərində daşıyırdu. Xalqın səsini təbiətə həsr olunmuş şeirlərlə çatdırırdu. Musa Yaqubun "qara daş" bütün haqsızlıqlara qarşı bir söz sapandı idи eslində. O söz sapandı şeiri yaşadıqca daha çox kəllələr "yarılacaqdı".

Fransız filosu Mişel Fuko iki cür intellektualdan söz edər. Birisi "universal"dır. O, dünyaya birlükde döñər və kainatın acısının fırqindədir. İkinci intellektual tipi isə ikinci Dünya müharibəsindən sonra ortaya çıxan "spesifik" intellektualdır. Spesifik intellektual "universal" intellektualın əksinə beynənliliklə fəaliyyətin önündə deyildir. Onun mikro seviyyədə bir fəaliyyət məkanı vardır, amma yerli mübarizənin tomsilçisidir.

Bu mənəda Musa Yaqub spesifik bir ziyanlığıdı. Buynuz kəndində əlindəki əsaya oturub təbiəti dinleyirdi. Azərbaycanın isə qulağı onun səsində idi. Hər kas onun şeirindən bir parça ilə öz problemini dila gotirirdi.

1960-ci illərdə türk sosioloqu Comil Məriç məqalələrinde, kitablarında "fil dişi qüllə" sindən söz edərdi. "Bu ölkə" adlı əsərində "fil dişi qülləsi"ni sonetkarın sığndığı bir liman olaraq görürək, "orası sonotçı üçün bir zindan deyil, bir limandır", - deye yazardı. "Fil dişi qülləsi" termini yahudilərin dini kütübündə "Melodiyalar melodiyası" bölümündə keçən bir qavramdır, sevgilinin gözəl boyunu fil dişi qülləsinə bənzədir. Fransız tənqidçisi Sainte Beuve 1837-ci ilde yazdığı "Avqust düşüncələri" şeirində "fil dişi qülləsi" qavramını edəbiyyatqa qazandırmışdır. Fil dişi artıq gerçək ziyanların "Aral"dan sonrakı dayanacağı idi. Xalqdan qopan, yalqılılığı ilə qovrulan və hər şeyə yuxarıdan baxan ziyan obudu olaraq özünü fil dişi qülləsinə qapıldı.

Tənha, tocrid olunmuş və topodon baxan ziyan imicili illərlə filosoflar torosundan müzakirə olunurdu. "Xalqa enmək" anlayışı bir ziyan yadlaşması olaraq gördülər. Əslində, xalqı enilməz, xalqa çıxılar. Musa Yaqub xalqa nə endi, nə də çıxdı. O, zaten su kimi, torpaq kimi xalqın içinde, hətta xalqla bütünləşmişdi.



Nə zaman onun "bir günah sənin, bir günah mənim" şeirini dinləsem və oxusam gözlərimin öyüne Azərbaycanın çayları, bulaqları, denizi gəlir. İçində temizliyi, kiri yana-yana barındıran su mömləkətin qoxusunu, rəngini, vitaminını, toxumunu hər yero daşıyırdu. Musa Yaqub da ciniyət şeirində olduğu kimi gerçək bir ziyan olaraq xalqının günahını da, savabını da paylaşmayı bilir, əslə məsuliyyətdən qaçmırı. "Xalq cahil", "xalq günahkar", "xalq işə yaramaz", "xalq ölüdür" demir, gerçək bir ərmis kimi özünü çarmıxa çəkib: "Mən də günahkaram", - deyə inildiyirdi.

*Sən çeşmə qurudan, mən ağaç kəsən...  
Bir günah sənidir, bir günah mənim.*

Təqsiri, günahı paylaşmaq yüzillər öncə bütün Azərbaycanın dar ağacında "Nasimi mənəm" deməsi kimidir. Şükür ki, bu soy, bu maya, bu olmazlıq davam edir. Musa Yaqub şeirlərə, her şeydəri yaxasına qaçıran, özünü bir firon kimi görən və davamlı sözlərə xalqını qırbaclayan yalançı "ziyallilərə" elö bir sillo vurmüşdür ki, onun səsi göləcək yüzillərdə da duyulacaqdır.

Bir Musa Yaqubun olması belə bu xalqın ümidi üçün yetortü bir işqdır. Onun dediyi kimi:

*Hələ ki vaxtumız var durulmağa,  
Bir sabah sənidir, bir sabah mənim!*

Ruhun şad olsun, gerçək dərvish! Sənin sənəti Azərbaycanın sabahi daha aydınlıq və ümidi dolu olacaqdır. O zaman Buynuzdağı mözərənin üzərində yüksələn işgi hər kəs göləcək və heyrot edəcəkdir. Salam olsun sənə ve temiz ruhuna!